

Orta məktəbi yarılmış vaxtlarım idı. Utanıb üzə çıxarmadığım beşaltı şeirimle nəfəs alırdım. Hərədən açıb oxuyur, qəribə bir həzz alır, saralış vərəqləri gizli xəzine kimi yenidən hansısa kitabın arasına qoyurdum. Bir dəfə televizorumuzda derin nəfəs, şəlebiğ bir kişi şeir deyirdi. Atam televizorun sessini artırırdı. Anam dördayağın üstündə yaydıgı yuxadan el çəkib oxlovunu astaca dördayağın qıraqına döyəclədi ki, sakit olaq. Ailelikcə hamımız köhne “əlli iki ekran” televizordakı kişiye qulaq asırdıq. Kişi gah danışır, gah da şeir söyləyirdi. Bayaqdan fətir gözələyen ailə peçin üstündə yanın yuxadan xəbərsiz ekrandan asılmışdı. Kişi elə danışırı, elə danışırı ki, elə bil bu saat ekranı yarib eviməze girəcəkdi. Atam hərdən uca səsə ekrana “sağ ol” deyib yerini rahatlayır, anam əsgərlikdə olan böyük qardaşına yalvarıb, ekrandakı kişiye dua eləyirdi. Şəlebiğ kişi elə bil bizim ailəni yaxından tanrıyır, eşitmək istədiyimiz sözləri deyib dalyıca şeir oxuyur, atamın ürəyindən tikan çıxardırdı.

Həmin gün az qalırdım ki, utandığım şeirlərimdən hansısa birini çıxardıb uca səsə həmiya oxuyum. Ekrandakı kişidən sonra şeirlərimə hörmətim, sevgim daha çıxalmışdı. Özümü böyük şair hesab edirdim. Elə bildirdim ki, dünyada iki şair var, biri ekrandakı kişi, biri də men. Evde böyüklerin ona olan diqqətini özümə qarşı sevgi-məhəbbət sənirdim. Bir anlığa özümü onun yerində hiss edib xoşbəxt olurdum. Dəfələrlə yuxuda onun yanında dayanıb televizorda şeir demişdim. Hələ sevdiyim qızın televizorda meni görüb nə düşünəcəyi haqqında sual dolu xeyallar da qurmuşdum.

İllər sonra başa düşdüm ki, şeir nədir, şair kimdir və ilk şeirlərimdən utanmamağı mənə öyrədən, ilk poeziya müəllimim televizordakı kişi - Zəlimxan Yaqubdur. Bəlkə de Zəlimxan Yaqub olmasayı, onuna görüşmek, o olmaq arzusun içimə dolmasayı universitetə sənət verməzdim. Kənddən ayrılib şəhərə gəlmək, Zəlimxan Yaqub olmaq, onun kimi televizorda şeir demək arzusu uşaq ürəyimə dolmasayı bəlkə də tələbə

# İlahi eşqin Zəlimxan Yaqubu



adını qazanmaddım. Universitetə daxil olmağım xəyallarımdaki şair Zəlimxan obrazının mənə qazandırdığı ikinci uğur idi.

Hər dövr üçün düşünmək olar ki, müəllim tekçə sənə auditoriyada üçbucağın sahə düsturunu izah edən, ya da fizikadan düzəxtli əberəsüretli hərəkətin mahiyyətini başa salan adam deyil. Boşuna deyilməyib ki, ən böyük müəllim həyatdır. Çünkü hər adımda həyat sənə nəsə öyrədir. Deməli, yaxşı mənada sənə nəsə öyrədən hər kəs sənin müəllimindir. Dünyanın ən məşhur universitetlərindən birində dərs deyən professorun fikirləri sənə yad ola bilər. Elə bir insan da ola bilər ki, sənə auditoriyada dərs deməz, heç səninə kəlmə də kəsməz, ancəq sən onun duruşundan, el hərəkətləndən, hardasa elədiyi söhbətləndən, baxışından, üzündəki sənə doğma olan ifadədən çox şeyler öyrənib özünü formalaşdırarsan. Deməli, özünə inkişaf elətdirmek üçün ən çox öyrəndiyin adam sənin ən böyük müəllimindir. Hesab edirəm ki, mənə ilk dəfə şeiriyati, ədəbiyyatı sevdirən, kimliyindən utanmamağı öyrədən ilk poetik müəllimim

Zəlimxan Yaqubdur.

Uşaqlığımdan bəri hər zaman özümü şeiriyata, ədəbi bilgiləre, ədəbiyyatla bağlı her şeye ac hiss etmişəm. Belkə də, bu, həm bakalavr, həm də magistr təhsilimin dəqiq elmələri olması ilə bağlı olub. Əger anam məni şair deyil, heykəltəraş ya da rəssam doğsaydı, bu gün Zəlimxan Yaqub yox, Leonardo Da Vinçini özümə müəllim bilərdim. Yəni, müəllim-tələbə münasibətlərində, əlaqələrdə ruhun, təfəkkürün, düşüncə hədəfinin eyniisiqəmetiliyi əsas şərtidir. Hesab edirəm ki, Zəlimxan Yaqubun torpaq, təbiet sevgisində, yerlə göy arasında yaratdığı poetik ilmələrində, kökünə bağlılığında mən varam. Ya da, mənim düşüncə, qavrama çevrəmdə Zəlimxan Yaqub zərərləri görünür. Belə demək mümkündürse, biz eynicinsli iki maddənin mehlul veziyətindəyik. Təbii ki, kimyəvi cəhətdən Zəlimxan Yaqub nəfəsi, ruhu, dili, düşüncəsi, mövqeyi elə bir maddədir ki, kainatın bütün kimyəvi maddələri ilə eynicinsli mehlul və ya ittifaq halına girməyi bacarrı.

Azərbaycan ədəbiyyatının xəritəsini gözümüzün önünə getirirəm və İzzəddin Həsə-

noğlundan tutmuş Salam Sarvana qədər mübaliqəsiz, tərifsiz, sadə bir müşahidə aparıram. Fikirlərimi belə deyə bilərəm ki, bütün şairləri bulağa bənzətsəm, hamısı mövcuddur. Lakin bəzi bulaqlar gur, bəziləri zəif, bəziləri də su qılığı yaşayır. Səməd Vurğun, Zəlimxan Yaqub kimi bir el barmaqları sayıda şairlərimiz isə bulaqlıq anlayışından çıxıblar. Onların ilhamını, nəfəsini coşmuş şəlaləyə bənzətmək olar. Adice, Zəlimxan Yaqubun hansısa tədbirdə çəkilmiş çıxışını izləyəndə adama elə gəlir ki, şair öncədən yazıp əzberlədiyi mətnini oxuyur. Onun ellərində vərəq görməyəndə oxucu diksinir. Elə Zəlimxanın böyükülüyü vərəqsizliyində, əzbərsizliyindədir. Mənə elə gəlir ki, Zəlimxan Yaqubun beyin hüceyrələrinin böyük bir hissəsi sinonim sözlerə dolmuşdu. Ola bilə ki, Azərbaycan ədəbiyyatında Zəlimxandan çox sinonim söz tapan şairlərimiz olar. Ancaq məsələ burasındadır ki, Zəlimxan sinonim sözü axtarıb tapmırı, bütün sinonimlər, əmonimlər, hətta antonimlər də onun bazasında anadangəlmə mövcud idi.

Naxçıvan Dövlət Universitetinin magistraturasında təhsil alırdım. Naxçıvan ədəbi mühiti ilə hərdən kiçik məclislər təşkil edir, bir-birimizlə fikirlərimizi bölüşürdük. Bir dəfə gənc bir tənqidçi qayıtdı ki, Zəlimxan Yaqubda şair kimi ilahi bir güc, ilahi bir nəfəs, ilahi bir istedad və ilham var idi. Bəs niyə dünyaya çıxa bilmədi? Bu sual meni xeyli düşündürdü. Zaman keçdikcə belə bir qənaətə gəldim ki, bütün ölkələrdən, şəhərlərdən, kəndlərdən, hətta evlərdən də allaha gedən yol var. Zəlimxan Yaqub öz nəfəsindən, ilhamından yapışib dünyaya yox, allaha doğru getdi. Onun qədər təbəti danışdırın şair olmayıb...

Elşad BARAT

2 fevral 2019

WWW.KASPI.AZ